

# “Gəl bizim dağlara, gör nə gözəldir...”

Allaha şükür ki, bu sətirlərdə söz açdığını  
üç soydaşımızdan biri hələ sıramızdadır

Bəlkə də oxucularımızın hansınınsa yadında olar. Mən bu mövzu barədə xeyli əvvəl sosial şəbəkədə söz açmışdım. Ancaq həm xatirələrin kövrəkliyi, həm də qəzetimizdəki məlum rubrikanın daha da zənginləşdirilməsi istəyi məni bu ya-ziya yenidən qayıtmağa sövq etdi.



O zaman yazıya belə bir sərlövhə vermişdim: “Taksi sürücüsünün gündə üç dəfə qulaq asıldığı mahni və ... ölməyən xatirələr”. Dostlarımızdan biri demişdi ki, oradakı “öl-məyən” sözünü “öləziməyən” sözü ilə əvəz et. Xətrinə dəymədim.

Hər halda əl boyda yazının ikinci variantını Arif Məlikov və Həmid Abbasə min rəhmət, Akif İsləmzadəyə isə möhkəm can sağlığı arzusuya qələmə alıram.

... Gecənin yarısı idi. Özüm təksidə ol-sam da, fikrim, xəyalım haralarda idi, bir Allah bilirdi. Yolayricının qırmızı ışığı yolumuza kəsdi. Dayandıq. Paralel dayanan maşının açıq pəncərəsindən ilk dəfə 30-35 il əvvəl eşitdiyim və sonralar ən çox sevdiyim mahnimin səsi gəldi: “Sən biza təbiət oyananda gəl...” Akif İsləmzadə ... oxumur-

du. Sadəcə, səslə, təranələrlə möhtəşəm bir lövhə yaradırdı. Sarı ışık, sonra yaşıl ışık və “mahni” sürətlə uzaqlaşış getdi. Heyf, deyə təəssüf etdim.

Sürücü nəyə təəssüf etdiyimlə maraqlan-dı. Dədim, o mahnmı çox sevmişəm. “İndi də sevirsinizsə, mən də oxudum” – deyə, gü-lümsündü və oxutdu. Əlavə etdi ki, mən bu mahniya gündə üç dəfə, günüm pis keçəndə isə dörd-beş dəfə qulaq asıram.



... Mərhum baş redaktorümüz Nahid Ha-cızadə aşiq mahnimalarını çox sevsə də, Müba-riz Tağıyevlə Akif İsləmzadənin ifalarına bö-yük önem və qiymət verir, həmişə dinləyirdi.



Bir dəfə mən Akifin həmin ifası barədə kiçik bir yazı qələmə almışdım. Nahid müəllimin yazu-nı çox bəyəndi və götürüb Həmid Abbasə zəng elədi ki, aya, ay eloğlu, burda sənin söz-lərinə yazılmış mahni haqqında bir yazı var. Daha doğrusu, Akif haqqında yazılib.

Həmid Abbas telefonda nə desə yaxşıdı? Dedi: – O mahni Arif Məlikovla Akif İsləmzadənin yaradıcılığıdır. Mən elə-bələ sözləri-ni qaralamışam.

... Sonra mən radioda işləyəndə Həmid Abbasla bir neçə dəfə görüşdüm. Daha sonra “Xalq qəzeti”ndə Həmid müəllimin oğlu Ayazla birlikdə işlədik. Bəlkə də, həm şairin özüyle, həm də oğlu ilə hər səhbətimzdə o mahnimini yada salırdım.

... Ləp sonra isə ... Həmid Abbasın cə-nazesi “Aktyor evi”nin səhnəsinə qoyulanda – necə oldusa, mən minlərlə insanın arasından Akif İsləmzadəni gördüm. Akif ağlayırdı. Elə Həmid müəllimin digər əzizləri də.

i.QAÇAYOĞLU

XQ